


Azərbaycan əsgəri yenilməzdır

Müstəqil respublikamızda yeni nəsil tarixi həqiqətlər əsasında tərbiyə edilir. Qədim tariximizi öyrənməklə biz həm yaşadığımız illəri, həm də özümüzü daha yaxşı dərk etmiş oluruq. Hər qarış torpağı ana nəfəsi qədər müqəddəs olan VƏTƏN seçilmədiyi kimi, vətənpərvərlik də xislətimizlə, ruhumuzla, mənliyimizlə doğulur. Ona görə də vətənpərvərlik - vətənə sadıq olmaq, sevmək, torpağa bağlılıq qədər zəruridir.



Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnek olduğu kimi, bu gün tarix yazan, igid, cəngavər vətən oğullarının keçdiyi həyat yolundan da öyrənməli olduğumuz çox örnəklər var. Torpaqlarımızın bütövlüyü, ərazi-lərimizin toxunulmazlığı uğrunda canlarından keçən, anadan igid doğulmuş bu vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layıqdir. İnsanı riqqətə gətirən ən ali məqam Qarabağı görməyən oğullarımızın bu torpaq uğrunda canını düşünmədən fəda etməsidir.



Belə bir keyfiyyətə sahib olan, düşmənə qan udduran, günlərdər ki, yorulmadan, əzmlə mübarizə aparan vətən oğullarından biri də Əliyev Həsən Tofiq oğludur. Həsən DİN Polis Akademiyasının əməkdaşı Raziye Nəriman qızı Qurbanovanın oğludur. 2014-cü ildə hərbi xidmət keçmiş Həsən Əliyev bu il sentyabrın 28-də könüllü olaraq hərbi xidmətə yola düşdü.

Evin tək oğul övladıdır. Anası Raziye xanım oğlunun vətənə olan sevgisinin hələ balaca yaşlarından başladığını bildirdi: "Bağçada müəllimlərindən Qarabağ haqqında eşitmışdım. Bir gün evə gələndə dedi ki, ana, mən böyüyüb əsgər gedəcəm, ya Qarabağı azad edəcəm, ya da şəhid olacam. Mən də onu qucaqladım, bağırmaya basdım, dedim ki, sən böyüyənə qədər Qarabağı alacaqıq. Bu barədə iş yerində danışanda yoldaşlarım dedilər ki, Həsən böyüyüb əsgər gedincə Cəbrayıla qayıdacaqıq..."

IX sinifdə olarkən deyib ki, ana, mən hərbi məktəbə getmək istəyirəm. Anası da bildirib ki, ay bala, sən tək uşaqsan, qardaşın olsayıdı, bu başqa məsələ: "Düzü, razi olmadım, atası da icazə vermədi. Bir gün ev işləri gördüm, eşitdim deyir ki, "necə məni qoymular öz arzuma çatam". Bu söz məni tutdu, atasına dedim ki, qoy oğlumuz öz arzusunun dalınca getsin. Sənəd qəbuluna 2 gün qalmış gedib tələb olunan bütün sənədləri topladıq. Hətta bir sənədi qalmışdı. Xəbər etdilər ki, sənəd qəbulu daha 5 gün də uzadılib. Elə sevindik ki, bütün sənədləri düzəldib verdik. Növbəti dəfə Mərkəzi Həkim Komissiyasından keçməli idi. Komissiyadan keçərkən ayağının altında xırda problemin olduğunu bildirdilər. Çox pis olduq. Onun hərbiyə olan sonsuz istəyini gördük. Beləliklə, Həsənin arzusu o zaman reallaşmadı. Orta məktəbi bitirdikdən sonra Binə qəsəbəsindəki peşə məktəbində oxudu. 24 iyul 2014-cü il tarixinə hərbi xidmətə çağırış vərəqəsi gəldi. Bütün həkim komissiyalarından keçdi. Dedilər ki, özümüz çağıracaqıq".

Nəhayət, vaxt-vədə gəlib çatdı. Gəncədə hərbi xidmət keçdi. Nümunəvi xidmətlərinə görə komandanlıqlıdan dəfələrlə təşəkkür məktubları gəldi.

Bu dəfə isə 28 sentyabr 2020-ci ildə çağırış gəldi. Gecə saat 12 idi. Yatmışdım. Çağırışı qəbul etdim. Özü də oyandı. Durub evdə olandan yiğdim, çantasını hazırladım. Səhər erətisi saat 4-də hazır idik, qonum-qonşu yiğişib getdik çağırış məntəqəsinə. Statusda hamı ilə sağıllaşmışdı. Goranboya getdi. Daha sonra zəng etdi ki, ana, biz başqa yere gedirik. Danışdıqca soruşurdu ki, orda vəziyyət necədi? Deyirdim ki, qələbə bizimlədir, millətimiz sizin üçün dua edir, size arxayıñq, size güvənirik. Xeyli ruhlanmışdı bu sözlərimdən. Hər danışdıqca deyirdi ki, ana, hər şey yaxşıdır. Bacısına yazıb ki, nə olur-olsun anamlı atama de ki, başını dik tutsun. Mən heç vaxt onların başlarını aşağı etməmişəm. İndi də başları aşağı olmayıcaqlar".

Həsənin anasının oğluna məktubundan oxuyuruq: "Oğlum, bunları unutma! Südüm sənə halal olsun ki, sən də digər əsgər qardaşların və komandirin kimi, düşmənə layiqli cavab verirsən! Biz siznən qürur duyuruq! Qələbə bizimlidir! Buna inanrıq!"

Həsən Əliyev bu gün rəşadətli Ordumuzun sıralarındadır. O, əsgər yoldaşları ilə birgə şərəfli yol keçdi. İndi isə qələbənin sevincini yaşayırlar.

Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzü nə məruz qalandan bu günə kimi xalqımızın belə vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin hərəyinə səs verdi - ölümün gözünə dik baxdılar! Zaman ötür, fəsillər dəyişir. Zamanın gedisində heç vaxt unudulmayan, nəsillər bir-birini əvəz etdikcə xatırlanan, insanların yolunu müqəddəs və şərəfli QƏHRƏMANLIQ zirvəsinə aparan, vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlar qalır.

*Aynur SƏFƏRLİ,
DİN Polis Akademiyasının əməkdaşı,
polis leytenantı*